

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Nº 39 (1407) 25 fevral - 27 fevral 2017-ci il

1990-ci ilin soyuq günlərində bizi dərin dağ çəkmiş Şəhidlər faciəsi hələ yadımızdan çıxmamışdı. 1990-ci ilin yanvar ayının 19 dan 20-sinə keçən gecə ata-baba yurdumuz Qarabağa bir vaxtlar İrandan köçürülmüş və özlərini artıq bu yerlərin sahibi hesab etmiş ermənilər, 1905-ci ildən başlayıb ta bu günlərə qədər Qarabağ üstündə xaincəsinə mübarizə aparanlar, artıq qətiyyətli hücumu keçdiilər və Azərbaycan xalqının qəlbini amansız bir xəncər sapladı-

naməndlərsə camaat arasında erməni hücumu ilə əlaqədar saxta şayiələr yaydılar. O zaman biz belə düşünürdük, dünyada en böyük, qüdrətli ölkələrdən biri olan Sovet hökumətinə daxildən belə zərbələr vurmağı heç cürət etməz. Ona görə arxayın idik. Qarabağdan gələn bəd xəberlərə inanmırıq. Lakin 92-ci ilin 25-i gecəsi Xocalı şəhərində hər tərəfdən 366 nömrəli rus alayının maşınları, tankları birdən birə işe düşdü və evlərində dinc yatan Xocalı əhalisinin başına odlar yağırdı. Bir gecənin içinde şəhər

hayət ki, qeyrətli vətəndaşlarımız tərəfindən Bakıya ətraflı çatdırıldı. Hər şey aydın oldu. Xocalı eldən getmişdi. Ardınca Şuşa, Füzuli, Qubadlı, Laçın, Kelbəcər, Cəbrayıllı, Zəngilan rayonları da işgal olundu. Respublikamızın hər yerdə insanlar arasında bir şəşqinlik əmələ gelmişdi. O zaman mən Azərbaycan Dövlət Genç Tamaşaçılar teatrında baş rejissor işləyirdim. Hətta könüllü əsgər getməyə belə ərizə vermişdim. Bu işgal bizi çox qəzəbləndirmişdir. Biz aktyorlarla bəzən avtobuslara minib, vuruş gedən

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA

KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN

İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDU



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA
KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT
DƏSTƏYİ FONDUNUN MALİYYƏ YARDIMI İLƏ



UNUDULMAZ FACİƏ



lar. O xəncər Qarabağı Azərbaycandan kəsib ayırmak məqsədi güdürdü.

Hamımız, böyük də kiçik də ermənilərin Qarabağ iddiasına heç vaxt ciddi yanaşmırıq. Lakin bu başlıca qələbə, Rus İmperiyasının yalan vədlərinə inanmaq bizi çox baha başa gəldi. Çəşib qalmışdıq. Həmişə ermənilərlə bir-birimizə ürəkdən bağlı olmadığımızı söyləyə-söyləyə ermənilərin rus bolşevik qoşunları vasitəsi ilə torpağımıza belə xaincəsinə hücumuna ürəkdən inanmırıq. Ele bu inamsızlıqla da 2 il 36 gün kimi, nəyəsə arxayın olaraq yaşadıq. Qarabağdan cürbəcür xəberler gəldi. Avtobusların Şuşaya gedib gəlməsini qadağan edən ermənilər bir vaxtlar Qarabağ xanlığının döyünen ürəyini hiylə ilə bidden ayırmaya çalışırdılar. O vaxtlar hətta öz xalqını ürəkdən sevən azərbaycanlıları şər atmağa başlıdılardı. Hansı

alt-üst oldu. O vaxt Xankəndidə yerləşən 366-ci pus alayının köməyi ilə şəhəri tamamilə alovə bürdürlər. Cinayətkar erməni qoşunları faşist soldatları kimi bir-bir evləri gəzir, yerli əhalini qovur, qova bilmədiklərini gülə-boran edirdilər.

613 nəfər qətlə yetirildi, 437 nəfər itkin düşdü, 1275 nəfər isə əsir götürüldü.

Çox amansız bir soyqırımı töredilmişdi. Şəhərdən qovulub çıxarılan əhalinin çoxusu məşələrə qaçmışdı. Onları orda da təqib edirdilər. Buna baxmayaraq o zaman Xocalı rayon partiya komitəsinin katibi ardıcıl olaraq Bakıya, respublika rəhbərliyinə məlumatlar çatdırırırdı.

Qəribə burasındadı ki, Bağıda Qarabağ soyqırımının xəberini çatdırıran adamlara belə inanmırıdlar. Aradan heç bir gün də keçmədi. Gülə-boranla şəhərdən qovulub məşələrdə qırılan uşaqların, qoşaların, qadınların xəbəri nə-

yerlərə köməye gedirdik. Keçmiş Jdanov və indiki Ağcabədi rayonlarına vuruşlar gedən sahələrin lap yaxınlığına qədər gedirdik. Orda bizi çasdıran, həm də sevindirən bir vəziyyət yaranmışdı. Düşmən qarşısına cəsarətlə çıxan oğlanlarımız qaranlıq düşən kim bayram məclisi təşkil edirdilər, yorulmadan səhərə qədər çalıb oynayırdılar.

Mən Azərbaycan Dövlət GTT-nin əsgərlərə kömək edən üzvlərinin çoxusunun cəsarətinə heyran olmuşdum. Hətta aktrisalarımız belə bize rəhbərlik edən generallardan vuruşa qoşulmaq üçün silah tələb edirdilər.

Bizimlə sərhəd bölmələrinə şair Zəlimxan Yaqub da getmişdi. İki-üç gün səfər ərzində o, bize lirik, qəhrəmanlıq şeirlərini oxuyurdu.

Kollektivimizdə hazırda dönyasını dəyişmiş xalq artisti Firəngiz Şərifova, Süleyman Ələsgərov, Mübariz Əli-xanoğlu, gənc aktyorlar Mehriban Abdullayeva, Elşən Rüstəmov və Şuşa teatrın aktyorları var idi. Derin bir dərə içərisində aktyorlarımız əsgərlər üçün müxtəlif əsərlər dən parçalar oynadılar.

O vaxtlar Gənc Tamaşaçılar teatrında biz Miryusif Mirləsirəoglunun "Dördüncü təcavüz olmayıcaq" adlı əsərini tamaşaşa hazırlamışdıq. Döyüş zonasında həmin tama-

şadan oynanılan parçaların içerisinde ürəkləri titrədən çox facieli bir səhənə də var idi. Evlərindən qovulmuş anaların birinin qucağında körpə görünürdü. Od, alovdan qəçənlər çalışırdılar ki, çox səsküy düşməsin, düşmənələr onların izini tuta bilməsin. Ancaq körpə aşıldıdan və ümumi gərginlikdən bərkədən ağlamışı davam edirdi. Necə oldusa bir an içerisinde körpənin səsi eşidilməz oldu. Qadınlar çox narahat halda nə baş verdiyini soruştular. Uşağıın anası adamları qırğına vermək üçün körpəni öz əlləri ilə boğduğunu xəbər verdi. Əlavə tamaşaşa bir səhənə də var idi ki, tamaşanın sonluğunu nikbin əhval-ruhiyyə ilə bitirdi. Artıq yalanlardan, təcavüzkarlıqdan təngə gələn xalq hər şeyi götür-qoy edəndən sonra bu fəlakətin, faciənin bir daha təkrar olunmayacağı qərarını verir. Sonda hamı dördüncü təcavüz olmayıcaq deyir. Oynanılan bu parça çox güclü təsir bağışlayırdı.

Qeyd etmək istəyirəm ki, əsərin müəllifini bizim teatrla Xocalı rayonunun prokuroru Ataklı Ataklıyev tanış etmişdi. Doğrusu əsərlə tanış olmamışdan qabaq bizdə kiçik bir şübhə yarandı. Lakin sonralar əsərlə bağlı bədii və tarixi materialları dərindən öyrənəndən sonra əsəri tamaşaşa qoymağı qəti qərara gəldim. Əsərdə vətənpərvərlik, düşmənə qarşı amansızlıq, riyakar qonşularımızın iç üzünü açan o qədər inandırıcı faktlar vardi ki, əsərdən boyun qaçıra bilmədik.

Onu da əlavə etmək yerinə düşərdi ki, "Şəhidlər" və "Dördüncü təcavüz olmayıcaq" əsərlərini ermənilərin riyakarlığına qarşı ilk dəfə canlandıran və səhnəyə qoyan məhz bizim teatr oldu. "Dördüncü təcavüz olmayıcaq" əsərinin müəllifi Miryusif Mirləsirəoglù o zaman Hacıqabul rayonunda yaşayırırdı və tez-tez Bakıya gəlirdi və əsərin məşqlərində fəal iştirak edirdi.

Kollektivimizin tamaşaşa iştirak edən üzvləri əsər üzərində böyük həvəslə və məsliyyətlə işləyirdilər. Tamaşaşa oynayan istər əsas rollerin ifaçıları Azər Mirzəyev, Süleyman Ələsgərov, Solmaz Qurbanova, Şəfəq Əliyeva, Mübariz Həmidov, Ramiz Sərkərov, Nicat Kazımov, istərsə də kütləvi səhnələrdə oynayan aktyorlar, Vüsal Mehrəliyev, Sevinc Mehrəliyeva, Sona Babayeva, Məsumə Babayeva və başqaları özlərini bütövlükde o hadisələrin içinde hiss edirdilər və hər an ulu öndər Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin bu sözlərini xatırlayırdılar. "Bu faciəni heç vaxt unutmaq olmaz və zaman keçdiğə, əksinə, bu faciəni dönya-daha da kəskin göstərməliyik, xalqımıza göstərməliyik, gənc nəsillərə göstərməliyik".

Bu fikirlərdən doğan və geniş yayılan "Xocalıya ədalət!" çağırışı da unudulmaz faciə kimi yerinə düşür və illər keçsə də heç vaxt unudulmayacağıdır.

Ağakişı Kazımov,
xalq artisti, professor



ƏDALƏT •

25 fevral 2017-ci il